

1.H.Morgentaunun qeyd etdiyi 4 elementə aid deyil:

Diplomatiya real yaxud potensial olaraq sərəncamında olan gücünü nəzərə alaraq öz məqsədlərini müəyyən etməlidir

Diplomatiya məqsədlərini reallaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə etməlidir

))Diplomatiya sərəncamında olan qücünü digər dövlətlərin gücləri ilə mübadilə etməyə hazır olmalıdır

Diplomatiya bu müxtəlif məqsədlərin nə dərəcədə bir-birləri ilə uzlaşdığını müəyyən etməlidir

Diplomatiya digər dövlətlərin real yaxud potensial olaraq sərəncamlarında olan güclərini nəzərə alaraq onların məqsədlərini qiymətləndirməlidir

2.Diplomatiyanın əsas vəzifələrinə daxil deyil:

danışıqlar aparmaq

))yeni gəlir mənbələrini tapmaq

mövcud münasibətləri mühafizə etmək

dövlətlərarası sazişləri bağlamaq

beynəlxalq tədbirlərdə iştirak etmək

3.Diplomatiyanın ən ümdə vəzifəsini göstərin:

münaqişələrin sülh yolu ilə həllini təmin etmək

milli mədəniyyətin təbliği

beynəlxalq birliklərin yaradılmasında iştirak etmək

beynəlxalq hüququn bazasını genişləndirmək

))dövlətin maraqlarını təmsil və müdafiə etmək

4. Beynəlxalq hüquqda məğlub dövlətin müharibə vaxtı qanunsuz olaraq işğal etdiyi ərazidən çıxardığı əmlakın geri qaytarılması necə adlanır?

))restitusiya

inkvizisiya

leqitimlik

anklav

konstitusiya

5. Cinayətkarın vətəndaşı olduğu ölkəyə qaytarılması necə adlanır:

leqitimlik

))ekstradisiya

interpolyasiya

ekzekvatura

internatura

6. Diplomatiyanın sərəncamında olan vasitələr: I) Güzəşt; II) İnandırma; III) Zorla təhdid; IV) Kompromiss; V) Gücün tətbiqi;

))II, III və IV

I, II və III

III, IV və V

I, III və V

II, IV və V

7. Dövlətin onun beynəlxalq münasibətlərdəki bütün hüquq və üstünlükləri ilə birgə tanımaq adlanır:

de-fakto

deklamasiya

debyut

))de-yure

demarş

8.Hər hansı müqavilənin müddətinin uzadılması adlanır:

restitusiya

preliminari

nota

notasiya

))prolonqasiya

9.Status-kvo termininin mənasını tapın: diplomatın hazırkı mövqeyini əks etdirən anlayış

mövcud olan faktiki və ya hüquqi vəziyyət

səsvərmə zamanı kvorumun yığılmaması

müqavilənin bəzi bəndlərinin icrasından sonradan imtina

dövlətin konkret münaqişə ilə bağlı neytrallıq mövqeyi

10.Azərbaycan-Ermənistan münaqişəsində Azərbaycanı qane edə biləcək start mövqe

))status-kvo ante bellum

status-kvo

eks-status

ekvaliti

recim

11.Prolonqasiya ilə bağlı Azərbaycana aid misalı göstərin:

1994-cü ilin neft kontraktı

Ki-uest danışıqları

Lissabon bəyannaməsi

))atəşkəs haqqında razılıq

konstitusiyaya dəyişikliklərlə bağlı referendum

12. Hal-hazırda Dağlıq Qarabağ mənaqişəsi ilə bağlı danışıqlarda Azərbaycan hökuməti diplomatiyanın hansı vasitəsinə üstünlük verir?

güc tətbiqi

inandırma

))kompromiss

güzəşt

geri çəkilmə

13. Sadalananlardan hansı de-yure tanınmır:

İsveçrə

Tailand

Boliviya

Çernoqoriya

))Abxaziya

14. «Diploma» sözünün tarixən dəyişən mənalarına aid deyil:

taxta lövhəcik

rəsmi arxiv sənədləri

))maliyyə hesabatı

rəsmi dövlət sənədləri

arxiv sənədləri ilə işləmə bacarığı

15. Bizim dövrə çatan ən qədim müqavilə kimlərin adları ilə bağlıdır:

Kir və Tomris

Aşşurbanapal və Gilqameş

Xammurapi və Kserks

))II Ramzes və III Hattuşili

Aşoka və Tan hökmdarı

16. Bizim dövrə çatan ən qədim müqavilənin bir nüsxəsi harada əks olunub:

Luvr muzeyində

İslam Konfransı Təşkilatının dəhliz divarında

Ermitaj muzeyində

ATƏT-in konfrans zalında

))BMT baş qərargahında

17. «Siyasi realizm» məktəbinin banisi kimdir?

))H. Morgentau

M. Veber

F. Kalyer

Nikolson

Topçubaşev

18. Dövlətin diplomatik fəaliyyəti kimlərin vasitəsilə həyata keçirilir?

xüsusi agentlər

))cavab variantlarının hamısı düzdür

nümayəndə heyətləri
diplomatik nümayəndəliklər
müvəkkil agentlər

19. Etimadnaməyə aid deyil:

dövlət başçısı tərəfindən imzalanır
məlumat xarakterli məktub
)təfsilat xarakterli sənəd
təyinat barədə məktub
digər dövlət başçısına ünvanlanır

20. Diplomatıyanın tərifinə aiddir:

beynəlxalq münasibətlər sahəsində istifadə olunur
əsas subyektləri dövlətlərdir
xarici siyasi məsələlərin həllinə yönəlib
)cavab variantlarının hamısı düzgündür
üsullar və hərəkətlər məcmusudur

21. Səfir fəaliyyətə başlaması anı kimi qiymətləndirilir:

çalışacağı ölkəyə gəlişi
aqreman sorğusunun göndərilməsi
namizədliyi parlamentdə təsdiq edildikdə
sələfi çalışdığı ölkəni tərk etdikdə
)etimadnaməsinin qəbul edilməsi

22.XX əsrin ortalarında Yuqoslaviya XİN Hollandiya səfirinin etimadnaməsini qəbul etməməsinin səbəbini göstərin:

-))Yuqoslaviyanın tanıdığı bir dövlətin ərazisi Hollandiya ərazisi kimi göstərilmişdi
- səfir barədə sənəddə kifayət qədər məlumat yox idi
- Yuqoslaviyanın dövlət başçısının titulları düzgün yazılmamışdı
- Səfirin xarici görünüşü yerli adətlərə uyğun deyildi
- SSRİ-nin təzyiqi ilə

23.Paraflama termininə aid deyil:

- ilkin imzalama
-))ultimatum xarakteri daşıyır
- tərəflərin inisialları göstərilir
- tərəflər arasında bəzi problemlər mövcud olduqda tətbiq olunur
- daha sonra yekun imzalanmasını ehtiva edir

24.Anklav ərazinin yaratdığı hüquqi problemlərə aiddir:

- düzgün cavab variantı yoxdur
- tarixi abidələrin qorunması
- seçkilərdə iştirak məsələləri
- ətraf mühitin qorunması məsələsi
-))dövlətin əsas ərazisinə gəliş-gedişin təminatı

25.Hərbi baza anlayışına daxil deyil:

- başqa ölkədə olan qoşunlar
- yerləşdiyi dövlətin yurisdiksiyasına tabe olmur
-))başqa dövlətin qoşunu ilə birgə hərbi təlimlər keçmək
- dövləti yaxud regionu nəzarət saxlamaq məqsədi güdür

başqa ölkədə olan silahlar və hərbi sursat

26. Bunlardan hansı diplomatik terminlərə aid deyil:

ekstradisiya

de-fakto

restitusiya

))trilogiya

preambul

27. Qədim Yunan diplomatları üçün ən vacib keyfiyyət:

xarici görünüş

xarici dilləri bilmək

))natiqlik məharəti

liderlik bacarığı

yumor hissi

28. Düzgün olmayanı göstərin: diplomat malik olmalıdır...

öz ölkəsi haqqında biliklərə

fəaliyyət göstərdiyi ölkə haqqında biliklərə

maliyyə və beynəlxalq ticarət sahəsində biliklərə

KİV və onların iş sistemi haqqında biliklərə

))numizmatika sahəsində biliklərə

29. Diplomatin peşəkar vərdişlərinə aid deyil:

danışqlar aparmaq vərdişi

))biznes fəaliyyəti ilə məşğul olmaq vərdişi

müşahidə və təhlil etmə vərdişi

İdarəetmə və təşkilatçılıq vərdişi

Özünü təqdim etmə vərdişi

30. Diplomatin mütləq şəxsi keyfiyyətlərinə aid deyil:

))dindar olmaq

liderlik keyfiyyəti

təmizkarlıq

intellektual maraqlılıq

müstəqil ağıl, əqrar qəbul etmək qabiliyyəti

31. F. Kalyer hansı əsərin müəllifidir:

«Diplomatların maddi stimullaşdırılması yolları»

))«Hökmdarlarla danışıqlar aparmağın üsulları haqqında»

«Diplomatiya tarixinin bəzi məsələləri»

«Diplomatiyada uğurun təmin edilməsi şərtləri»

«Diplomatin xarici görünüşü»

32. Müasir dövrdə dürüstlük prinsipini pozduğu üçün siyasi nüfuzu və beynəlxalq imici sıfıra enmiş lider hansıdır?

Barak Obama

Merkel

))Toni Bler

Benazir Bhutto

Ərdoğan

33. İkinci Dünya Müharibəsi dövründə loyallıq prinsipini pozan diplomat kimdir?

Molotov

İden

Çemberlen

))Şulenburq

Klemanso

34.Qədim Yunanıstanda diplomatlara natiqlik məharəti nə üçün lazım idi?

imtahanlardan keçmək üçün

Senatda çıxış etmək üçün

tribunları inandırmaq üçün

düzgün cavab variantı yoxdur

))xalq yığıncağının iştirakçılarını inandırmaq üçün

35.Orta əsrlərdə diplomatlar üçün əsas məlumat mənbəsi rolunu oynayırdılar:

))saray əyanları

tacirlər sinfi

alimlər

ordu

vergiödəyiciləri

36.Orta əsrlərdə diplomat əsasən məlumatı toplayırdı:

ballarda

))cavab variantlarının hamısı düzgündür

ziyafətlərdə

qonaqlıqlarda

saray qəbullarında

37.Orta əsrlərdə Qərbi Avropada diplomatiya sahəsində tanınmış şəhər:

Barselona

Neapol

))Venesiya

Berlin

Varşava

38.Orta əsrlərdə Avropada beynəlxalq münasibətlərdə aparıcı vahid qüvvə:

Bizans

Burqundiya

Türkiyə

))Roma-katolik kilsəsi

Alman imperatorluğu

39.Macoya görə, diplomat hansı antik müəlliflərin əsərlərini bilməli idi:

Platon və Sofokl

Demosfen və Aristotel

Böyük Plinii və Katul

Seneka və Empedokl

))Aristotel və Platon

40.Xarici yazışma sənədlərinə xas olan cəhətləri göstərin:

))ehtiyatlılıq, nəzakətlik və təmkinlik

yalan, tərif və yaltaqlıq

uzunçuluq, ədəbilik və hiyləgərlik

hədə, ittiham və tələb

səmimilik, çoxmənalılıq və lakoniklik

41.Daxili xidmət sənədlərinə xas olan cəhətləri qeyd edin:

))birmənalılıq, lakoniklik və aydınlıq

ehtiyatlılıq, məxfilik və tələsiklik

hədə, ittiham və tələb

səliqəlilik, çoxmənanalılıq və hiyləgərlik

ikimənalılıq, uzunçuluq və ədəbilik

42.Makiavelli hansı dövlətdə dövlət vəzifəsində çalışmışdı:

Sparta

Budapeşt

Praqa

Genuya

))Florensiya

43.Nikolsonun fəaliyyət sahəsinə daxil deyil:

diplomat

siyasi xadim

parlamentin üzvü

))musiqiçi

publisist

44.Nikolsonun diplomat üçün lazım olan keyfiyyətlərə daxil deyildi:

loyallıq

aramlılıq

))şöhrətpərəstlik

dəqiqlik

dürüstlük

45.Nikolsonun diplomat kimi fəaliyyət göstərdiyi paytaxtlara daxil deyil:

London

))Varşava

İstanbul

Tehran

Madrid

46.Həm Şərqdə, həm də Qərbdə qiymətləndirilən diplomat keyfiyyəti hansıdır?

))zəka, savad

Əflatunun əsərlərini bilmək

kütlə qarşısında çıxış etmək

hədiyyə qəbul etmək

sərbəst olmaq

47.Fransa Akademiyasının üzvü seçilmiş diplomat kimdir?

Düppe

Molotov

Kontarini

Danton

))Kalyer

48.Müstəqil düşüncə anlayışının şərhinə daxil deyil:

qısa vaxt ərzində düzgün həll variantını tapmaq

qeyri-standart

qəfil dəyişikliklərə hazır olan

))şablon düşüncə

sərbəst

49.Makiavelli ilə Maconu birləşdirən cəhətlərə daxil deyil:

eyni ölkədən idilər

müxtəlif dövlət vəzifələrində çalışmışdılar

))Genuya diplomatik məktəbinin parlaq nümayəndələri idilər

diplomatiyanın nəzəri məsələləri ilə məşğul olmuşlar

diplomatin keyfiyyətləri barədə əsərlər yazmışdılar

50.Diplomatin verdiyi məlumatda əks olunmamalıdır:

həqiqət

))bütün həqiqət

yalnız həqiqət

dürüst informasiya

dəqiq informasiya

51.Diplomatin yalanı nəyə mənfi təsir edir:

))cavab variantlarının hamısı düzgündür

diplomatin nüfuzuna

təmsil etdiyi dövlətin nüfuzuna

beynəlxalq münasibətlərə

diplomatin fəaliyyətinə

52.Makiavelliyə görə diplomatda cəmləşməli olduğu canlılar arasına daxil deyil:

aslan

şir

tülkü

))qurd

insan

53.Loyallıq prinsipinin pozulmasının şərhinə daxil deyil:

rəhbərliyin eşitmək istədiyini söyləmək

rəhbərin fikrini təhrif etmək

))rəhbərin fikri ilə razı olmayaraq istefa vermək

rəsmi ittihamı yumşaltmaq

neqativ informasiyanı gizlətmək

54.bir dövlətin əməkdaşlıq etdiyi digər dövlətin yürütdüyü siyasətə və hökumətinə hörmət nümayiş etdirmək adlanır:

riyakarlıq

de-fakto

tolerantlıq

ekzekvatura

))loyallıq

55.Diplomat yazışmada nədən uzaq olmalıdır:

uzunçuluq

))cavab variantlarının hamısı düzgündür

emosionallıq

ifrat təsvirlilik

kobudluq

56. Aşağıdakılardan kimin Taleyran olduğunu göstərin:

57. Nizam əl-Mülkün diplomat üçün lazım olan keyfiyyətlərə aid edirdi:

zahirən gözəl

çox səyahət edən

söhbətdə cəsarətli

yaddaşı güclü

))cavab variantlarının hamısı düzgündür

58. Beynəlxalq hüquq sahəsində biliklər diplomata nə üçün lazımdır?

))diplomatik sənədləri düzgün tərtib etmək üçün

sonradan vəkillik karyerasını başlamaq üçün

milli qanunvericilik proseslərində iştirak üçün

düzgün cavab variantı yoxdur

diplomatik qəbulun təşkil olunması üçün

59. ABŞ-ın Rusiyadakı diqqət mərkəzində olmağı xoşlayan diplomat kimdir?

Berne

))Verşbou

Rays

Smit

Olbrayt

60. XX əsrin əvvəllərində Gürcüstanın müstəqilliyinin xaç atası rolunu oynamış diplomat kimdir?

Ribbentrop

Kaunits

Qorçakov

))qraf Şulenburg

Kipiani

61. Tiflisdə, Tehran, Buxarest və Moskvada diplomatik fəaliyyətlə məşğul olmuş şəxs kimdir?

Topçubaşev

))Şulenburg

Taleyran

Kalyer

Nikolson

62. Ottaviano Maconun dillərlə bağlı tələbləri arasınca müasir dövrdə danışığılar zamanı lazım olmayan dil hansıdır

ispan

ərəb

))latın

türk

macar

63. XX əsrin hansı siyasətçilərini makiavellist adlandırmaq olmaz?

Stalin

))Bill Klinton

Hitler

Pinoçett

Kiçik Corc Buş

64. Diplomatiyada həqiqət məsələsinə tam fərqli mövqelərdən kimlər yanaşırdı?

Kalyer və Balasaquni

Makiavelli və Taleyran

Kissincer və Topçubaşev

))Makiavelli və Kalyer

Nikolson və Kalyer

65. Diplomatik yazışma sənədlərinə aid deyil:

hesabat

arayış

siyasi məktub

nota

))memuarlar

66. Aşağıdakılar hansı vərdişlə bağlıdır: 1. güləruz 2. mehriban 3. xoşünsiyyətli

))kommunikativ

yazışma məharəti

təmizkarlıq

düzgün cavab variantı yoxdur

individuallıq

67. Aşağıdakılar hansı vərdişlə bağlıdır: 1. üzde olmaq bacarığı 2. publika qarşısında çıxış etmək 3. fikrini aydın izah etmək

individuallıq

düzgün cavab variantı yoxdur

))təmsilçilik

kollektivçilik

iyerarxiya

68. Diplomatin xüsusi bilikləri şərti olaraq neçə hissəyə bölünür?

2

3

6

4

9

69. Taleyrən müasir diplomatiyanın hansı tələbinə cavab vermirdi:

marqlılıq

danışqlar aparmaq

kommunikativ vərdis

mütaliə

))dürütlük

Nikolsonun kim olduğunu tapın:

70. Aşağıdakılardan kimin Nizam əl-Mülk olduğunu qeyd edin:

))düzgün cavab variantı yoxdur

71. Bu hansı diplomatın əsərinin üz qabığıdır?

Nikolson

Qrosi

))Kalyer

Makiavelli

Maco

72.Orta əsrlərin diplomatların ən vacib bilik sahələrindən biri hansı idi?

))teologiya

geologiya

rəssamlıq

arxeologiya

riyaziyyat

73.Daxili yazışma: birmənalılıq, ..., aydınlıq; Xarici yazışma: ..., nəzakətlik, təmkinlik, termin və ifadələr, çalışdığı ölkənin adətləri və qaydaları. Buraxılanları qeyd edin:

konservativlik və lakoniklik

ideologiya və səbr

rəvanlıq və inadkarlıq

ehtiyatlılıq və xəttatlıq

))lakoniklik və ehtiyatlılıq

74.Öyrənilməsi mümkün olan diplomatik sahələr arasında boş olanı qeyd edin: Ölkələr haqqında; ...; beynəlxalq təşkilatlar; beynəlxalq hüquq; maliyyə, ticarət; xarici dillər; KİV; intellektuallıq.

liderlik

))protokol və etiket

danışıqlar aparmaq

müşahidə və təhlil

diplomatik üslub

75. Peşəkar vərdişlər: danışıqlar aparmaq; müşahidə, təhlil, məruzə; təmsilçilik, üzdə olmaq; ...; kommunikativ vərdiş. Çatışmayı əlavə edin:

maliyyə və ticarət

müstəqil düşüncə

))idarəetmə və təşkilatçılıq

təmizkarlıq

inadkarlıq

76. Təbiətən olmalıdır: müstəqil düşüncə; mehribanlıq, cəlbətmə; ...; liderlik; təmizkarlıq. Çatışmayı əlavə edin:

təmsilçilik

məruzə etmək bacarığı

düzgün cavab variantı yoxdur

))maraqlılıq, yenilik həvəsi

mütaliə

77. Diplomət hansı üstünlüyə malik deyil:

səfirliyin binasının toxunulmazlığı

arxivlərin toxunulmazlığı

))övladlarının təhsil haqqını ödəməkdən azaddır

vergilərdən azaddır

gömrük rüsumlarından azaddır

78. Səfir diplomatik toxunulmazlıqdan məhrum olmur:

təlimatları pozduqda

fəaliyyət göstərdiyi ölkədə arzuolunmaz şəxs elan edilsə

))diplomət mühüm tədbirə gecikdikdə

diplomət nazir arasında şəxsiqərəzlik olduqda

fəaliyyət göstərdiyi ölkənin daxili işlərinə kobud surətdə qarışdıqda

79.diplomatik toxunulmazlığa kimlər malikdir?

yüksək vəzifəli məmurlar

))xarici dövlətlərin diplomatları

KİV nümayəndələri

ziyalılar

səfirliyin texniki personalı

80.Cəmiyyətdə xüsusi yer tutan insanlara ümumi qanunlara tabe olmamaq haqqını qısaca necə adlandırmaq olar?

sui-istifadə

fərqlənmə

individuallıq

))toxunulmazlıq

integrasiya

81.Səfirliyin ərazisi nəyə bərabər sayılır:

neytral ərazi

diplomatın fəaliyyət göstərdiyi dövlətin ərazisi

yerli qanunların məhdud tətbiqi olan ərazi

yalnız diplomatik korpus üçün açıq məkan

))diplomatın təmsil etdiyi dövlətin ərazisi

82.İmtiyaz və toxunulmazlıqların məhdud formasından istifadə etmir:

səfirliyin texniki heyəti

səfirin üçüncü ölkənin vətəndaşı olan ailə üzvləri

))səfirliyin diplomatik personalı

səfirliyin inzibati heyəti

səfirin ailə üzvlərinin şəxsi qulluqçuları

83.İmtiyaz və toxunulmazlıqların tam formasından istifadə edir:

səfirliyin inzibati heyəti

ailə üzvlərinin şəxsi qulluqçuları

))diplomatlə eyni ölkənin vətəndaşı olan ailə üzvləri

diplomatin şəxsi mühafizə dəstəsi

səfirliyin texniki heyəti

84.Diplomatin imtiyaz və toxunulmazlıqlarını təsdiqləyir:

diplomatik möhür

diplomat olduğunu bəlli edən nişan

xüsusi emblem

düzgün cavab variantı yoxdur

))diplomatik pasport

85.Diplomat fəaliyyət göstərdiyi ölkə qarşısında vəzifələrinə aid deyil:

))açıq mətnlə məktublaşmadan istifadə etmək

daxili işlərinə qarışmamaq

səfirlik ərazisindən qeyri-məqsədlərlə istifadə etsin

üstünlüklərindən şəxsi mənfəət üçün yararlanmaq

cavab variantlarının hamısı düzgündür

86.Səfirliyə icazəsiz daxil olduqda səfirlik əməkdaşının hüququ var:

-))atəş açmağa
- yerli hökumət orqanlarına şikayət etmək
- polis məntəqəsinə sığınmaq
- KİV-nə müraciət etmək
- həmin şəxsi tutaraq dindirmək

87.Diplomatın müvafiq toxunulmazlıqlar qrupuna aid deyil:

- yazıların toxunulmazlığı
- məktublaşmanın toxunulmazlığı
-))şəxsi toxunulmazlıq
- sənədlərin toxunulmazlığı
- arxivlərin toxunulmazlığı

88.Səfirliyin əlaqə və ünsiyyət azadlığı sahəsinə daxil deyil:

- öz dövlətinin nümayəndələri ilə
- üçüncü dövlətlərin nümayəndələri ilə
- həmvətənləri ilə
- fəaliyyət göstərirdiyi dövlətin nümayəndələri
-))düzgün cavab variantı yoxdur

89.Diplomatın iqtisadi azadlıqlarına aid deyil:

- vergi ödənişindən azad olma
-))cinayət məsuliyyətindən azad olma
- idxal etmək hüququ
- ictimai vəzifələrin icrasından azad olma
- gömrük rüsumlarının ödənişindən azad olma

90. Toxunulmazlığın qüvvədə qalması müddətinə aid deyil:

diplomatın səlahiyyət müddətinin bitməsi ilə qüvvədən düşür

diplomat geri çağırıldıqda qüvvədən düşür

diplomat gəlişi barədə məlumat verdiyi andan qüvvəyə minir

))diplomat şəxsi işləri ilə məşğul olarkən qüvvədən düşür

diplomatın ölkəyə daxilolma anından qüvvəyə minir

91. Diplomatin cinayət məsuliyyətində toxunulmazlığına aid deyil:

diplomat öz dövlətinin qanunlarına tabe olur

diplomat ən pis halda xaric edilə bilər

cinayət törətdikdə diplomat cinayət məsuliyyətinə cəlb olunmur

diplomat digər vətəndaşlar üçün nəzərdə tutulmuş bir sıra ümumi öhdəliklərdən azaddır

))məhkəmədə şahid qismində ifadə verməyə borcludur

92. İctimai vəzifələrdən azad edilməyə aiddir:

))hərbi xidmətdən azad olma

sərhəddə sənədlərini təqdim etməkdən azad olma

rəhbərliyinə hesabat verməkdən azad olma

tam sərbəst ixrac hüququ

istənilən ərazini ziyarət etmək hüququ

93. Diplomatin ictimai vəzifələrlə statusuna aid deyil:

ictimai işi könüllü olaraq icra edə bilər

bütün ictimai işlərdən azaddır

))könüllü olaraq belə ictimai işlərdə iştirak edə bilməz

hərbi xidmətdən azaddır
qanvermə aksiyasından azaddır

94. Diplomatin hansı azadlığı məhduddur:

ünsiyyət azadlığı
)) yerdəyişmə azadlığı
əlaqə azadlığı
ictimai vəzifələrdən azadlığı
hərbi xidmətdən azadlığı

95. Diplomatin hüququ yoxdur:

şahidlik etməmək
ifadə verməmək
hərbi xidmətdən keçməmək
)) səfirliyin ərazisini icarəyə vermək
vergi ödəməmək

96. 1808-ci ildə Londondakı ispan diplomat nökrinin həsb edilməsinə nəyə görə etiraz etdi?

nökrəni günahsız olduğu üçün
ispan hökumətinin hərbi üstünlüyünə arxalanaraq
bunu şəxsi təhqir kimi qəbul etdiyi üçün
nökrənin himayəsində azyaşlı uşağın olduğuna görə
)) həbsin səfirliyin binasında baş verdiyi üçün

97. 1808-ci ildə ingilis hökuməti nəyə görə ispan diplomatının nökrini həbsdən azad edir:

)) icazəsiz səfirliyə daxil olub həbsi həyata keçirdikləri üçün

günahı sübut olunmadığı üçün
ölkələrarası gərginliyi azaltmaq üçün
uzunmüddətli məhkəmə prosesindən çəkinərək
ispanidilli mətbuatın təzyiqi altında

98.2003-cü ilin avqust ayında ABŞ-Türkmənistan münasibətlərində gərginliyə nə səbəb olmuşdu:
Türkmənistanın etiraz notası

iki türkmən diplomatının casusluqda ittiham edilərək ABŞ-dan çıxarılması
))Türkmənistan hökumətinin ABŞ səfirliyini iqamətgahından zorla çıxarmaq cəhdləri
ABŞ diplomatının daxili işlərə qarşımaqla ittiham edilməsi
səfirlik binasının amerikalılar tərəfindən bəş məqsədləri ilə istifadəsi

99.Qədim Romada sülh və hərbi məsələləri ilə məşğul olurdu:

hökmdar
xalq tribunu
konsullar
xalq yığıncağı
))senat

100.Dövlət departamenti qurumu hansı ölkəyə aiddir:

Fransa
))ABŞ
Çin
Rusiya
Türkiyə

101.Ümumi siyasi rəhbərliyi keçirən xarici əlaqələr üzrə dövlət orqanlarına daxil deyil:

ali qanunverici orqan

xarici işlər naziri

hökumət

))konsulluq

dövlət başçısı

102.Xarici məsələlər əsasən qanunverici orqanlara həvalə edilən orta əsr dövlətini qeyd edin:

))Genuya

Göytürk imperiyası

Ərəb Xilafəti

Bizans

Vatikan

103.Parlamentin xarici siyasi funksiyalarına daxil deyil:

hərb və sülh məsələləri

hökumətin fəaliyyəti ilə bağlı hesabatları dinləyir

))gündəlik olaraq səfirlərin fəaliyyətlərini izləyirlər

hesabatla bağlı xüsusi qətnamələr qəbul edirlər

parlamentlərarası əməkdaşlığı həyata keçirirlər

104.Xarici məsələlər üzrə mərkəzi dövlət orqanları arasında ikinci hansıdır:

parlament

xarici işlər nazirliyi

konsulluq

səfirlik

))dövlət başçısı

105.Parlamentin xarici siyasi funksiyalarına daxil deyil:

- beynəlxalq müqavilələri ratifikasiya edirlər
-))konsulları təyin edirlər
- xarici işlər üzrə komissiyaları fəaliyyət göstərir
- başqa ölkələrin palamentlərinə müraciət edirlər
- cavab variantlarının hamısı düzgündür

106.Mütləq monarxiyalarda xarici məsələlərdə ali dövlət orqanını qeyd edin:

- kral
- sultan
- imperator
-))cavab variantlarının hamısı düzgündür
- şax

107.Xarici münasibətləri praktiki olaraq həyata keçirir

-))icraedici orqanlar
- qanunverici orqan
- məhkəmə orqanları
- nəzarət strukturları
- tənzimləmə orqanları

108.Dövlət başçısının xarici məsələlər üzrə fəaliyyəti və məsuliyyəti müəyyənləşir:

- Xarici Məsələlər üzrə Məcəllə ilə
- normativ aktlarla
-))konstitusiyanın müvafiq maddələri ilə
- parlamentin qərarları ilə

Ali Məhkəmənin qərarları ilə

109. Xarici məsələlər sahəsində gündəlik rəhbərliyi həyata keçirir:

parlament komissiyasının rəhbəri

departament rəhbəri

hökumət başçısı

dövlət başçısı

))xarici işlər naziri

110. Dövlətin xarici məsələlər üzrə ixtisaslaşmış orqanlarının fəaliyyəti tənzimlənir: dövlətlərin konstitusiyaları

cavab variantlarının hamısı düzgündür

normativ aktlar

hökumət qətnamələri

idarə daxili sərəncamlar

111. Fransada XİN başqa adı necədir?

Forin ofis

Duma

Palata

))Ke d'Orse

Dauning-street

112. Fransa XİN qeyri-rəsmi adı nə ilə bağlıdır?

))yerləşdiyi ərazinin adı ilə

ilk xarici işlər nazirinin soyadı ilə

ilk Fransa baş nazirinin adı ilə
əvvəllər yerləşdikləri ərazinin adı ilə
XİN ilk ziyarət edən əcnəbi diplomatın adı ilə

113.XİN nazirliyinin tərkibinə daxil deyil:

konsulluqlar
Mərkəzi aparat
)parlamentin xarici məsələlər üzrə komitəsi
diplomatik nümayəndəliklər
səfirliklər

114.XİN əsas funksiyalarına daxil deyil:

hökuməti ölkədən kənarda təmsil etmək
xarici siyasətlə bağlı arxivlərin hazırlanması
dövlət adından digər dövlətlərlə danışıqlar aparmaq
beynəlxalq tədbirlərdə iştirak etmək
)beynəlxalq müqavilələri ratifikasiya etmək

115.XİN rəhbərliyinə daxil deyil:

kollegiya (şura üzvləri)
)konsullar
nazir müavinləri
departament başçıları
nazir

116.Müəyyən ölkələr üzrə xarici məsələlərə cavabdeh olan XİN qurumu necə adlanır:

lokal şöbələr
üstqürüm komitələri
düzgün cavab variantı yoxdur
))regional idarələr
katiblik

117.XİN funksional idarələr bölməsinə daxil deyil:

))ərazi-əməliyyat departamentləri
tədbirlərin planlaşdırılması üzrə idarə
mədəniyyət əlaqələri məsələləri üzrə idarə
cavab variantlarının hamısı düzgündür
ümumbeynəlxalq və qlobal problemlər üzrə idarə

118.Aşağıdakılardan hansı digərləri ilə eyni fəaliyyət bölməsinə daxil deyil:

diplomatik kuryer
şifrələmə
))protokol şöbəsi
cavab variantlarının hamısı düzgündür
kargüzarlıq

119.XİN rəhbərliyinə fərdi olaraq cavabdehdir:

nazir müavini
dövlət başçısı
baş katib
departament rəhbəri
))nazir

120.XİN kollegiyasının səlahiyyət çərçivələrini qeyd edin:

qərar qəbuledici

))məsləhətverici

təyinedici

məcbureddici

əlaqələndirici

121.XİN kollegiyasının üzvlərinə aid deyil:

nazir müavinləri

düzgün cavab variantı yoxdur

bəzi departament rəisləri

))inzibati şöbənin əməkdaşları

nazir

122.XİN nazir müavinlərinin səlahiyyətlərinə daxil deyil:

))dövlətin xarici siyasi xəttini müəyyən etmək

xaricdəki səfirliklərin fəaliyyətinə rəhbərlik etmək

başqa dövlətlərin səfirləri gündəlik əlaqə saxlamaq

ərazi-əməliyyat idarələrə rəhbərlik etmək

funksional idarələrə rəhbərlik etmək

123.Ərazi-əməliyyat idarələrinin funksiyalarına daxil deyil:

müəyyən ölkələr qrupunda baş verən mühüm hadisələrlə barədə rəhbərliyi məlumatlandırmaq

konkret ölkələr qrupundan əldə olunmuş məlumatları sistemləşdirmək və təhlil etmək

))XİN ümumi fəaliyyət dairəsini müəyyən etmək

konkret ölkələr qrupu ilə bağlı təkliflər hazırlamaq

konkret ölkələr qrupu ilə məşğul olurlar

124. Aşağıdakılar hansı idarənin funksiyalarına daxildir: 1. öz fəaliyyətini XİN-in başqa diplomatik bölmələri və xarici siyasətlə bağlı olan dövlət idarələri ilə uzlaşdırır 2. müxtəlif sorğulara, xarici səfirliklərin müraciətlərinə reaksiya verir 3. sərəncam dairəsinə aid olan ölkələrdəki diplomatik nümayəndəliklərə rəhbərlik edirlər

ali rəhbərlik

inzibati

baş katiblik

təsərrüfat

))ərazi-əməliyyat

125. Azərbaycan Respublikasında XX əsrin 90-cı illərində bu adda ərazi-əməliyyat idarəsi mövcud deyildi: Asiya və Sakit okean ölkələri idarəsi

))Yaxın Şərq ölkələri idarəsi

Amerika ölkələri idarəsi

Qərbi Avropa ölkələri idarəsi

MDB və Şərqi Avropa ölkələri idarəsi

126. Xarici əlaqələr üzrə dövlət orqanlarını hansı meyarlar üzrə bölmək olar:

))cavab variantlarının hamısı düzgündür

yerləşmələrinə görə

fəaliyyətlərinə uyğun olaraq

hüquqi mövqelərinə görə

funksiyalarının xüsusiyyətlərinə görə

127. İtaliyanın XİN xarici siyasi təhlil və planlaşdırma departamentinə daxil deyil:

))beynəlxalq islahatlara dəstək idarəsi

konsulluq idarəsi

inzibati idarə

kadrlar idarəsi

avropa integrasiya idarəsi

128.2004-cü ilə qədər Rusiya XİN iyerarxiyanı yuxarıdan aşağı qeyd edin:

departament rəhbəri, baş katib, nazir müavini, şöbə müdiri

))nazir, baş katib, nazirin birinci müavini, nazirin digər müavinləri

nazir, vitse-nazir, nazir müavini, baş müşavir

baş vəkil, direktor, müdir

dövlət katibi, katib, katib müavini, müşavir

129.Almaniyanın səfirlikləri daxilində fəaliyyət göstərmir:

maliyyə məsələləri üzrə referent

informasiya şöbəsi

))ekoloji şöbə

mədəniyyət şöbəsi

iqtisadi şöbə

130.Fransanın parlamenti neçə palatadan ibarətdir?

))milli məclis və senat

senat

konvent

ali palata və qraflar palatası

müəssislər məclisi və konvent

131.Fransa parlamentə xarici siyasi məsələlərlə bağlı hansı hüquqlara malikdir:

müharibə elan etmək

))cavab variantlarının hamısı düzgündür

bəzi beynəlxalq müqavilələrin təsdiqlənməsində müstəsna hüquq

hökumətə inam yaxud inamsızlıq nümayiş etdirmək

Fransadan kənarda yaşayan soydaşların mövgeyini nəzərə almaq

132.Fransa prezidentində xarici siyasi məsələlərlə bağlı hansı səlahiyyətlər mövcuddur?

səfirləri təyin etmək

Milli təhlükəsizliyi təmin etmək

müqavilə bağlamaqla bağlı danışıqlar aparmaq

müqavilə bağlamaqla bağlı danışıqlar aparmaq

xarici səfirləri akreditə etmək

))cavab variantlarının hamısı düzgündür

133.Fransada xarici siyasi fəaliyyətə nəzarət edən xüsusi qurumun adını qeyd edin:

Milli birlik komitəsi

Milli təhlükəsizlik məclisi

))Konstitusiya şurası

Ölməzlər Akademiyası

Milli barışıq konqressi

134.Fransanın konstitusiya Şurasına neçə nəfər və neçə illik seçilir:

))9 nəfər 9 ilə

5 nəfər 7 ilə

3 nəfər 15 ilə

12 nəfər 13 ilə

8 nəfər 30 ilə

135. Kimlər Fransanın Konstitusiya Şurasının ömürlük üzvləridir:

-))iki baş hakim
- Şuranın sədri və müavini
- düzgün cavab variantı yoxdur
- eks-prezidentlər
- Şuranın bütün üzvləri

136. Fransa XİN fəaliyyət tarixçəsinin əvvəlini hansı dövrlə bağlayırlar:

- XI əsrin ilk rübü ilə
-)) XVII əsrin birinci yarısı ilə
- XV əsrlə
- XIX əsrin sonları ilə
- XX əsrin ortaları ilə

137. Fransada hansı təşkilatın mərkəzi orqanları da xarici əlaqələr orqanlarına daxildir:

- varislik cəmiyyəti
- əsilzadələr klubu
- ikili vətəndaşlıq şöbəsi
- diaspora mərkəzi
-)) frankofon cəmiyyəti

138. XX əsrin ortalarından Fransa diplomatik və konsul personalının yeni tərkibinə daxil deyil:

- elçilər
- xarici işlər üzrə katiblər

))MDB üzrə ekspertlər

Şərq üzrə mütəxəssislər

iş icraatçıları

139.Yaponiya XİN-də struktur bölmələr necə adlanır?

))büro

departament

katibliklər

ostan

idarə

140.Yaponiya XİN daxilində belə struktur bölmə yoxdur:

xarici siyasət bürosu

təhlil və kəşfiyyat bürosu

nazir katibliyi

))təhlükəsizlik komitəsi

iqtisadi əməkdaşlıq bürosu

141.Yaponiyanın XİN regional struktur bölmələrinə daxil deyil:

Avropa işləri üzrə büro

))MDB və Qafqaz bürosu

Asiya və Okeaniya bürosu

Şimali Ameriya bürosu

Yaxın Şərq və Afrika işləri üzrə büro

142.Yaponiya XİN xarici siyasi bürosunun fəaliyyət dairəsinə aid deyil:

strateji planlaşdırma

beynəlxalq təhlükəsizlik məsələləri

BMT ilə əməkdaşlıq

humanitar problemlər

ictimaiyyətlə əlaqələr

143. Aşağıdakılardan hansıları Böyük Britaniyanın xarici əlaqələr orqanlarına aiddir: I) Forin ofis; II) Dauninq-strit; III) Ke Dorse; IV) Uol strit; V) Buringem sarayı;

I və II

II və IV

I və V

IV və V

III və V

144. Aşağıdakıları iyerarxiya prinsipi ilə düzün: I) Xarici işlər naziri; II) Xarici işlər nazirinin müavinləri; III) səfirlər; IV) konsullar; V) əməliyyat-ərazi idarələri

I, II, III, IV, V

II, IV, I, V, III

V, II, III, I, IV

I, II, V, III, IV

III, IV, I, V, II

145. Yaponiyanın XİN nazir katibliyinin səlahiyyətlərinə daxil deyil:

cavab variantlarının hamısı düzgündür

beynəlxalq hüquqi müqavilələrin tərtibi

protokol məsələləri

mətbuat və ictimaiyyətlə əlaqələr

əlaqələndirmə və inzibatçılıq

146. Bir qayda olaraq, XİN qurumları daxilində müqavilə-hüquqi şöbəyə aid edilir:

))cavab variantlarının hamısı düzgündür

beynəlxalq hüquqi məsələlərlə məşğul olur

bəzi dövlətlərdə ədliyyə nazirliyinin səlahiyyətlərinə daxildir

Böyük dövlətlərdə ayrıca struktur bölmə kimi ayrılır

müqavilələrin ratifikasiyanı da həyata keçirirlər

147. Bir qayda olaraq, XİN qurumları daxilində inzibati şöbəyə aid edilir:

kommunikasiya məsələləri

təhlükəsizlik məsələləri

))protokol və etiket məsələləri

arxivlər

kitabxana

148. Diplomatik nümayəndəliyin tərkibinə neçə kateqoriyalı əməkdaş daxildir:

4

6

7

5

))3

149. Hökumətin hər hansı şəxsi diplomatik nümayəndə qismində təyinatına razılığı necə adlanır:

aparteid

))aqreman

anşlyuz

anneksiya

annotasiya

150. Diplomatik nümayəndəliyin tərifinə aid deyil:

bir dövlətə məxsusdur

digər dövlətin ərazisində yerləşir

daimidir

xarici əlaqələr orqanıdır

))sırf diplomatlardan ibarətdir

151. Azərbaycanda ən çox attaşesi olan səfirlik hansı ölkəni təmsil edir?

Türkiyə

Misir

))ABŞ

Rusiya

İspaniya

152. Ən aşağı diplomatik dərəcəni qeyd edin

))attaşe

duayen

katib

aqreman

müşavir

153.XİN əməkdaşlarının fərqlənmə dərəcələri necə adlanır:

titul

şan

vəzifə

))ranq

miqyas

154.Bir ölkədə fəaliyyət göstərən bütün əcnəbi diplomatlar təşkil edir:

Diplomatik liqanı

))Diplomatik korpusu

Diplomatik İttifaqı

Diplomatik birliyi

Diplomatik uniyanı

155.Duayen vəzifəsinə seçilməkdə adətən hansı meyar əsas götürülür:

diplomatin rütbəsi

diplomatin yaşı

))diplomatin ölkədə fəaliyyət müddəti

diplomatin əlaqə dairəsi

diplomatin təmsil etdiyi dövlətin nüfuzu

156.Azərbaycanla iqtisadi əlaqələrə önəm verən və ticarət məsələləri üzrə iki attaşesi olan səfirlik:

))İtaliya

Macarıstan

Çin

Cənubi Koreya

Çexiya

157. Azərbaycanın hansı ölkədəki səfirliyində sahə üzrə köməkçiləri daha yüksək rəqlə təmsil olunublar:

Liviya

İraq

Cənubi Koreya

))Rusiya

Meksika

158. Hansı dövlətin Azərbaycanda Mədəni Mərkəzi və onun nəzdində mədəniyyət üzrə daha iki attəşesi var?

Çexiya

))Misir

Meksika

İsrail

Şotlandiy

159. Hansı kateqoriyalı personal yerli vətəndaşlardan seçilə bilər:

))xidmətçi

diplomantik

texniki

hərbi

daxili

160. Konsulluğun səfirlikdən fərqlərinə aid deyil:

Konsulluq səfirliklə eyni şəhərdə yerləşmir

))Konsulluq əməkdaşları diplomatik üstünlük və imtiyazlara malik deyillər

Konsulluq statusa görə daha aşağıdadır

Konsulluğun əsas fəaliyyət dairəsinə siyasi məsələlər daxil deyil

Konsulluğun personalı sayca daha azdır

161.XX əsrin 70-ci illərində Kuba-ABŞ münasibətləri kəsildikdə ABŞ «maraqlar şəbəkəsi» yaradılmışdı:

Rusiyanın səfirliyində

Böyük Britaniyanın səfirliyində

))İsveçrənin səfirliyində

Braziliyanın səfirliyində

Almaniyanın konsulluğunda

162.XX əsrin sonlarında Yuqoslaviya böhranı zamanı Belqradın maraqları hansı dövlətin səfirliyində təmsil edilirdi:

Çexiyanın

Macarıstanın

))Rusiyanın

Xorvatiyanın

İtaliyanın

163..Mərakeşdə daimi duayen hansı ölkənin təmsilçisidir?

Rusiya

İspaniya

))Fransa

Böyük Britaniya

Yaponiya

164.Toqo dövlətində daimi duayen və vitse-duayen hansı ölkələrin təmsilçiləridir?

))Almaniya və Fransa

İngiltərə və İspaniya

Rusiya və Misir

Almaniya və İtaliya

Avstriya və İsveç

165.Müasir diplomatiyanın formaları nə vaxt yaranır:

IX əsrdə

XI əsrdə

XIII əsrdə

))XVI-XVII əsrlərdə

XIX əsrdə

166.«Maraqlar şöbələri» harada açıla bilər:

Üçüncü ölkənin ərazisində

Xarici işlər nazirliyinin nəzdində

))Ölkənin ərazisindəki neytral dövlətin səfirliyinin nəzdində

BMT-nin yerli qərargahında

ATƏT-in yerli nümayəndəliyində

167.ABŞ-dan sonra, Azərbaycanda attaşələrin say çoxluğuna görə ikinci hansı ölkənin səfirliyidir?

))Türkiyə

İran

Çin

CAR

Çexiya

168. Bu şəhərlərin hansında Azərbaycanın baş konsulluğu yoxdur?

Qars

Təbriz

Sankt-Peterburq

))Praqa

İstanbul

169. Bu şəhərlərin hansında Azərbaycanın fəxri konsulluğu yoxdur:

Beyrut

))Frankfurt

düzgün cavab variantı yoxdur

Genuya

Bratislav

170. Diplomatik nümayəndəliyin texniki personalına daxildir: I) attaşə; II) müşavir; III) şifrləyici; IV) makinaçı; V) sürücü;

I və III

I və V

))III və IV

II və IV

IV və V

171. Missiyanın səfirlikdən fərqlərinə aid deyil:

Missiyanın konkret məqsədi var

Missiya statusa görə daha aşağıdadır

))Missiya diplomatik nümayəndəlik hesab edilmir

Missiyaya elçi başçılıq edir

Missiya hökumət başçısı yanındadır, səfirlik dövlət başçısı

172.XX əsrin 70-ci illərində Kuba-ABŞ münasibətləri kəsildikdə Kubanın «maraqlar şöbəsi» yaradılmışdı: Rusiyanın səfirliyində

))Çexoslovakiyanın səfirliyində

İspaniyanın səfirliyində

Fransanın səfirliyində

Yuqoslaviyanın səfirliyi nəzdində

173.Hansı dövlətin «maraqlar şöbəsi» ABŞ-da bir müddət Ermənistanın səfirliyi nəzdində yaradılmışdı: İraqın

Belorusun

Şimali Koreyanın

))İranın

Gürcüstanın

174.Hansı ölkənin səfiri 1943-1970-ci illərdə ABŞ-da çalışaraq nəhayət, duayen seçildi:

Meksika

Salvador

Yeni Zelandiya

))Nikaraqua

Çili

175.XX əsrin 70-ji illərində hansı dövlətin səfiri 17 il səfir kimi çalışdıqdan sonra Londonda duayen seçilir: Lixteynşteyn

))Lüksemburq

Monako

Butan

Lesoto

176. Müasir diplomatiyanın formalarının yaranması hansı hadisələrlə əlaqəli idi: I) İri mərkəzləşmiş dövlətlər yaranır; II) Xaç yürüşləri Şərqi dünyasını yenidən Avropaya açır; III) Bizans imperiyasının süqut edir; IV) Daimi diplomatik nümayəndəliklər formalaşır; V) İlk konsulluq qurumları formalaşır.

I və V

II və III

IV və V

II və IV

))I və IV

177. «Maraqlar şəbəkələri» hansı hallarda yaranır:

))İki ölkə arasında rəsmi diplomatik münasibətlər olmadıqda

İki ölkə arasında xüsusi iqtisadi maraqlar mövcud olduqda

Məxfi danışıqlar aparmaq məqsədi ilə

İki etnik cəhətdən yaxın ölkələr arasında

Hərbi-strateji partnyor-dövlətlər arasında

178. Azərbaycanda hansı ölkənin baş konsulluğu var?

Macarıstanın

Fransanın

Rusiyanın

))İranın

Qazaxıstanın

179.Sadalanan ölkələrin hansının Azərbaycanca fəxri konsulluğu yoxdur?

İsveç

))Meksika

Niderland

Sloveniya

Qırğızıstan

180.Qarşı tərəfin etimadını qazanmaqda böyük önəm kəsb edir:

punktual olmaq

))onun təmsil etdiyi dövlətin dilini bilmək

hədiyyələr

aranızdakı vasitəçinin sanballığı

xasiyyətlərinizdə oxşarlıq

181.Kontaktların qurulması üçün diplomat bilməlidir

fəaliyyət göstərdiyi ölkənin adət-ənənələrini

qarşı tərəfi maraqlandıran sahəni

son hadisələrin təfsilatını

öz ölkəsi barədə dolğun məlumata malik olmalıdır

))cavab variantlarının hamısı düzgündür

182.Qarşı tərəfin doğma dilini bilməyin diplomatik səmərəliliyinə aid deyil:

vaxta qənaət

tərcüməçi olmadığı üçün maddi vəsaitə qənaət

danışıqlarda üçüncü şəxsin olmaması qarşılıqlı etimadı qat-qat artırır

qarşı tərəfin sizə qarşı hörməti daha da artır

))qarşı tərəfi sizin dövlət dilinizi öyrənməyə vadar edir

183. Ali səviyyədə kontaktlara daxil olmayan şəxsi qeyd edin:

baş nazir

monarx

))elçi

spiker

prezident

184. Ali səviyyədə kontaktlar kimlərlə qurulmur:

))qeyri-hökumət təşkilatları ilə

ali rəsmi dairələrlə

son qərarı vermək iqtidarında olanlarla

cavab variantlarının hamısı düzgündür

real hakimiyyətə malik olanlarla

185. Ali səviyyədə kontaktların subyektiv amillərinə daxil deyil:

qarşı tərəfə hörmət və ehtiram səviyyəsi

diplomatın öz ölkəsində nüfuz səviyyəsi

söhbəti maraqlı və faydalı etmək bacarığı

))ikitərəfli münasibətlərin hal-hazırkı vəziyyəti

ali şəxsi maraqlandırmaq məharəti

186. Diplomatın ali rəsmi şəxslərlə görüşmək ehtimalı olan yerlərə aiddir:

sərgi

))cavab variantlarının hamısı düzgündür

diplomatik qəbul

konfrans

hər-hansı ədbirin açılışı

187. Ali şəxslə görüşə hazırlıq elementlərinə aid deyil:

bir neçə maraqlı xəbərə sahib olmaq

ehtiyatda bir neçə incə zarafata malik olmaq

mümkün söhbətin mövzusunı əvvəlcədən müəyyən etmək

qarşı tərəfi maraqlandıra biləcək diqqətəlayiq fikirlər

))musiqi müşayiətini təmin etmək

188. millət vəkili kimdir?

Bahar Muradova

Siyavuş Novruzov

))Mehriban Əliyeva

Misir Mərdanov

Şəfiqə Məmmədova

189. Aşağıdakılar hansı siyasi quruma aiddir: 1. aparıcı partiyalar, işgüzar dairələr təmsil olunur 2. qanun layihələri müzakirə olunur

))parlament

prezident administrasiyası

həmkarlar ittifaqı

nazirlər kabineti

Mərkəzi seçki komissiyası

190. Muxalifət partiyaları ilə münasibətdə səfirliyin fəaliyyət sahəsinə aid deyil:

müşahidə

məlumat toplama

təhlil

))müdaxilə

nəticə çıxarmaq

191.Diplomat müxalifətlə ifrat yaxınlıqdan niyə qaçmalıdır?

onların təsir dairəsinə düşməmək üçün

))hakim dairələrdə özü və hökumətinə qarşı şübhələr yaratmamaq üçün

onlar daima yanlış məlumatlar verirlər

həyatına real təhlükə yaranır

şəxsi maraqlarını qorumaq naminə

192.Müxalifət hakimiyyətin addımlarını necə qiymətləndirməyə meyillidir

müsbət

tərifedici

neytral

obyektiv

))tənqidi

193.Kiçik partiyalara diplomatın münasibəti necə olmalıdır?

önəmsəməməlidir

onlardan böyük partiyalar qarşı istifadə etməlidir

))kontakt qurmaqdan qaçmamalıdır

görüşlərini kontakt səviyyəsinə qaldırmamalıdır

yalnız seçki zamanı görüşməlidir

194.İqtisadi diplomatiyanın dərin köklərə malik olan ilkin forması:

-))ticarət diplomatiyası
- işgüzar diplomatiya
- qlobal diplomatiya
- əmək alətləri diplomatiyası
- pul diplomatiyası

195.Diplomatın iqtisadi sahədə fəaliyyətinə daxil deyil:

- ölkəsinin iqtisadi maraqlarını müdafiə etmək
- öz dövlətinin iş adamlarına yardımçı olmaq
- öz ölkəsinin iş adamlarını informasiyaya təmin etmək
-))yerli şirkətlərdə payı olmalıdır
- şirkətlər haqqında dolğun məlumatla malik olmaq

196.Diplomat, jurnalistlə kontakt qurmaq üçün nəzərə almamalıdır:

- jurnalistin nüfuzunu
-))yaşını
- onun etimadlılığını
- onun mənbəyinin səriştəliyi
- peşəkarlığını

197.KİV-lə kontaktlar səfirə nədə qənaət etmək imkanı verirlər:

- vaxtda
- yerli dili öyrənmək ehtiyacında
- yerli adət-ənənələri mənimsəməkdə
- yazılarının redaktə edilməsində

))maddi vəsait və enerjide

198.Diplomat KİV-lə bağlı nəyi müəyyən etməlidir?

dərginin səhifə sayını

dərginin dizaynını

))kimin xəbəri «yaratdığını»

düzgün cavab variantı yoxdur

KİV-in XİN əməkdaşları arasında populyarlıq səviyyəsini

199.KİV nümayəndəsinin hazırladığı təhlil diplomatın təhlilini nədə üstələyir:

))ölkəni daha yaxşı tanımaqda

redakttəsində

material çoxluğunda

dəqiqlikdə

peşəkarlıqda

200.Əksər diplomatik nümayəndəliklər öz ölkəsinin KİV nə vaxt görüşürlər?

öz ölkəsinin ictimaiyyətinə birbaşa nəsə çatdırmaq lazım olduqda

digər ölkələrin KİV görüşlərdən sonra

ildə bir dəfə

))ayda 2-3 dəfə

hər gün

201.Müasir dövrdə diplomatiyanın texniki fəaliyyətinə mühüm dərəcədə təsir edən amil:

mədəniyyətlərin yaxınlaşması

))informasiya texnologiyaları

yeni nəqliyyat növləri
qloballaşma prosesi
sərhədlərin «şəffavlığı»

202.Kompüter texnologiyalarının diplomatik fəaliyyətə təsiri:

elektron banklar sifarişi mümkündür
ümumi faydalı məlumatlar əldə etmək asanlaşdı
əlaqə yaratmaq internet vasitəsilə sürətləndi
kağız dosyalar azaldı
))cavab variantlarının hamısı düzgündür

203.XXI əsrin əvvəlində ABŞ-ın Böyük Britaniyada səfiri kim idi:

Madlen Olbrayt
Metyu Brayza
))Filipp Leyder
Pol Devis
Toni Bleyer

204.ABŞ səfirliklərində internet imkanlarına aid deyil:

))attaşələrin sayı iki dəfə artırılıb
Vaşinqtonla bütün səviyyələrdə internet əlaqəsi yaradılıb
Mərkəzlə internet vasitəsilə canlı seanslar təşkil edilir
internet forumu çərçivəsində geopolitik problemlər müzakirə olunur
cavab variantlarının hamısı düzgündür

205.ABŞ mallarının əsas reklam vasitələrindən birinə çevrilib:

diplomatik personal

bukletlər

reklam çarxları

))ticarət nazirliyinin yaratdığı veb-sayt

sarı mətbuat

206.Aşağıdakı siyasətçilərdən təmsilçilik vərdişinə mükəmməl şəkildə yiyələnmiş şəxsi qeyd edin:

kiçik C.Buş

))H.Əliyev

Ə.Vəzirov

R.Kadırov

bütün cavablar düzdür

207.Diplomatik kontaktlara aid deyil:

))dostluq münasibətlərinə çevrilməməlidirlər

qarşılıqla inam və etibara əsaslanmalıdırlar

daimi xarakter daşıyırlar

səmərəli olmalıdırlar

sistemli şəkildə aparılmalıdırlar

208.Diplomatik kontakt növlərinə aiddir: I) ali səviyyədə kontaktlar II) müxalifət nümayəndələri ilə kontaktlar III) turistlərlə kontaktlar IV) KİV ilə kontaktlar V) tələbələrle kontaktlar

III, IV və V

))I, II və IV

I, III və V

II, IV və V

I, II və III

209. Ali səviyyədə kontaktlara təsir edən obyektiv amillərə daxil deyil: I) ölkənin beynəlxalq münasibətlərdə rolu və yeri II) ikitərəfli münasibətlərin vəziyyəti III) ali şəxsi maraqlandırmaq bacarığı IV) diplomatın şəxsi nüfuzu V) ali şəxsin görüşdə maraqlılığı

I və V

II və IV

IV və V

)) III və IV

II və V

210. Parlament üzvləri ilə kontaktların əhəmiyyətliliyinə aid deyil:

hansı qanunların hazırlandığı birinci əldən öyrənmək

ayrı-ayrı parlament komissiya və qruplarının qanunların qəbuluna təsiri var

parlamentdə cəmiyyətin aparıcı qüvvələri təmsil olunur

parlamentdə dövlət işlərinə təsir edən şəxslər var

)) millət vəkilləri vasitəsi ilə secicilərinə təsir etmək olar

211. Müxalifətlə kontaktlarda nəzərə alınmalıdır:

)) radikal partiyalarla münasibətlərdə ehtiyatlı olmaq lazımdır

müxalifət nümayəndələri tam obyektiv informasiya çatdırırlar

seçki kampaniyaları zamanı onlarla daha sərbəst şəkildə görüşmək olar

müxalifət nümayəndələri ilə məxfi informasiyanı bölüşmək olar

partiya liderləri partiyanın prinsiplərinə sadıqdırlar

212. Kütləvi İnformasiya Vasitələri ilə kontaktlar yardımçı olmur:

vaxt və maliyyə vəsaitlərinə qənaət etməyə

-))informasiyanın məxfiliyini təmin etməyə
- əlavə informasiya əldə etməyə
- ictimai rəyə təsir etməyə
- rəsmi şəkildə deyə bilmədiklərini çatdırmağa

213.KİV diplomatın təmsil etdiyi ölkəyə mənfi münasibət nümayiş etdirirsə, diplomat:

- hər tənqidi məqaləyə dərhal kəskin reaksiyasını bildirməlidir
- KİV-ni məhkəməyə verməlidir
- səhvlərini boynuna alıb üzr istəməlidir
-))səbrli olub, münasibətləri düzəltməyə çalışmalıdır
- ittihamedici cavab məqalələri ilə çıxış etməlidir

214.Ziyalı və mədəniyyət xadimləri ilə kontaktlara aid deyil:

- onlarla görüşlər diplomatın nüfuzunu artırır
-))bilavasitə təbliğat vasitəsidir
- onlarda həyatın müxtəlif sahələri üzrə analitik material var
- diplomat öz ölkəsinin imicini yüksəldir
- cəmiyyətin digər təbəqələri ilə münasibətlər yaxşılaşır.

215.Bunlardan hansı ilə diplomatik kontaklar məhdud xarakter daşıyır:

- həmkarlar ittifaqları
- ekoloji təşkilatlar
-))hərbçilər
- humanitar ictimai təşkilatlar
- qadın təşkilatları

216. Hansı dövrdən başlayaraq diplomatların xanımlarının diplomatiyada vacib rol oynadığı qəbul edilir?

Orta əsrlərdən

Yeni dövrdən

XVIII-ci əsrdən

XX əsrin sonlarından

))XIX-cu əsrdən

217. Pakistan XİN inzibati katibə tabe olan bölmələrə aid deyil:

səfirlik binası və xüsusi lahiyələr

düzgün cavab variantı yoxdur

))Əfqanıstanla iqtisadi əməkdaşlıq təşkilatı

Təhlükəsizlik xidməti

Audit və təftiş

218. İnternet texniki cəhətdən səfirliyin hansı fəaliyyətini asanlaşdırıb?

))cavab variantlarının hamısı düzgündür

minlərlə sorğulara əməkdaşların yerinə bir veb-sayt cavab verir

diplomatik əməkdaşlara vəzifə iddialarını nəzərdən keçirmək

əməkdaşlara ödənişləri vaxtında əldə etmək imkanı verir

fırılداqların qarşısını qısa müddət ərzində almaq

219. ABŞ xarici işlər qurumunun sosial təminat sistemi harada yerləşir?

Qvadalaxara

Los-Anjeles

Filadelfiya

))Baltimor

Vaşinqton

220.Müasir texnologiyalar səfirliyin konsulluq şöbəsinə hansı fərqləndirici qarşısını almaq imkanı verir?
telefon danışqlarının dinlənilməsinin

))pasportlarda qanunsuz dəyişikliklərin

dövlət rəmzlərinə təhqiramiz münasibətin

cavab variantlarının hamısı düzgündür

saxta nömrələri olan maşınlarla səfirliyin ərazisinə daxilolma cəhdlərinin

221.ABŞ-ın harada virtual konsulluğu mövcuddur?

Monakoda

Liverpulda

Şotlandiyada

İrlandiyada

))Uelsdə

222.Digərləri ilə bir kontakt qrupuna daxil deyil:

ziyalılar

elm xadimləri

))iş adamları

mədəniyyət nümayəndələri

incəsənət nümayəndələri

223.Çalışdığı ölkənin ziyalıları və mədəniyyət xadimləri ilə yaxın əlaqələrə malik olan səfirimiz kimdir?

))Polad Bülbüloğlu

Həsən Həsənov

Məhərrəm Əliyev

Tamerlan Qarayev

Əli Həsənov

224.Səfirin yerli ziyalılarla görüşlərinin ölkənin bütün vətəndaşlarının gözündə nüfuzunun artmasının səbəbi nədir?

ziyayılarla ünsiyyət səfirdən daha böyük bacarıq və bilik tələb edir

düzgün cavab variantı yoxdur

bu cür görüşlər mütləq televiziya vasitəsilə geniş şəkildə yayımlanır

))ziyalılar millətin «siması»dırlar

cavab variantlarının hamısı düzgündür

225.Bir çox ölkələrdə iqtisadi ilə yanaşı, mühüm siyasi rola malik təşkilat:

maraqlar üzrə klublar

))həmkarlar ittifaqları

idmançılar birlikləri

qadın təşkilatları

fanatlar qrupları

226.Diplomatın cəmiyyətin digər qrupları ilə kontaktlarına aid deyil:

ekoloji təşkilatlar

qadın təşkilatları

hərbçilər

həmkarlar ittifaqları

))KİV-lə əlaqələr

227.Diplomat cəmiyyətin digər qrupları kontaktlar qurarkən hansı amilləri nəzərə almır:

onların təsir dairəsini

düzgün cavab variantı yoxdur

))qrupun rəsmi qeydiyyatdan keçmiş üzvlərinin sayını

çalışdığı ölkədə həmin qrupun nüfuzu

təmsil etdiyi dövlətin siyasi xəttində qrupun önməlik dərəcəsi

228.Həmvətənlilərlə əlaqələr daha sıxdır:

))konsulluqlarda

yardım fondlarında

ticarət nümayəndəliklərində

XİN-də

səfirliklərdə

229.Diplomat həmvətənlilərin maraqlarını müdafiə edərkən ilk növbədə nəzərə alır:

nüfuz sahibi olan həmvətənlilərinin hüquqlarını

soydaşlarının hüquqlarını

qadın-həmvətənlilərinin hüquqlarını

))öz ölkəsinin vətəndaşlarının hüquqlarını

yətkinlik yaşına çatmayanların hüquqlarını

230.Səfirlik daxilində kontaktların sistemləşdirilməsi və əlaqələndirilməsinə ehtiyacın səbəbi:

bürokratik qaydadır

eyni kontakt istiqamətində bir neçə diplomatın çalışmasının qarşısını almaq üçün

rəhbərliyin onlarla tanış olmasını asanlaşdırmaq üçün

diplomat öz kontaktlarını unutmasın deyə

diplomatlar bir-birindən kontaktları «oğurlamasınlar» deyə

231. Bəzi hallarda səfirliyin kontaktları hansı qurumun maraqları ilə toqquşa bilər?

Ekologiya nazirliyi

Əmək nazirliyi

Sərhəd qoşunları

DİN

))MTN

232. Kontaktın davamlı və möhkəm olması üçün diplomat vaxtaşırı nə edir?

kontaktda olan şəxsi məxfi informasiya ilə təmin edir

kontaktda olan şəxsin şəxsi sirlərini öyrənməyə cəhd edir

))kontaktda olan şəxsə əlamətdar günlərdə suvenirlər verir

cavab variantlarının hamısı düzgündür

kontaktda olan şəxsin karyera rəqibləri ilə mübarizə aparır

233. Hansı dövrlərdə diplomatların xanımlarının diplomatiyada rolu inkar edilirdi?

))Qədim Dövr və Orta Əsrlərdə

XX və XXI əsrlərdə

Yeni Dövr və XIX əsrdə

V-X əsrlərdə

Neolit və Mezolit dövrlərində

234. Diplomatik kontaktlarda etibarlılıq amili ilə bağlı deyil:

))düzgün cavab variantı yoxdur

qarşılıqlı olmalıdır
tərəflər bir-birinə şübhə ilə yanaşmamalıdırlar
ciddi ünsiyyətə hazır olmalıdırlar
səmərəli fikir mübadiləsinə meyl etməlidirlər

235. Diplomət kiminlə kontaktdan qaçmalıdır?

müstəqil rəyi olandan
geniş bilik bazasına malik olandan
analitik düşüncə sahibindən
))düşüncələri sırf mətbuata, televiziya əsaslanandan
hər hansı bir sahənin mütəxəssisindən

236. Diplomatik kontaktlar üçün səciyyəvidir:

daimilik
))cavab variantlarının hamısı düzgündür
əsaslı xarakter daşımaq
mütəmadiilik
sistemlilik

237. Səfir üçün ali şəxslə kontakt qurmaq üçün ilk fürsət:

qonşuluqda yaşamaq
dövlət bayramı ilə bağlı tədbir
))etimadnamənin təqdimatı
səfirin ölkəsinə həmin rəsmi şəxsin səfəri
düzgün cavab variantı yoxdur

238. İki ölkə arasında gərginlik yaşanırsa, diplomat nə etməlidir?

-)) istənilən halda kontakt qurmaq cəhdlərini davam etdirməlidir
- müvəqqəti olaraq kontakt qurmaq cəhdlərindən imtina etməlidir
- öz rəhbərliyini gərginliyi tez aradan götürməyə çağırmalıdır
- ali şəxslə birbaşa görüşlərdən qaçmalıdır
- bu cür şəraitdə işləməkdən imtina etməlidir

240. XX əsrin 70-ci illərində SSRİ-nin dörd diplomatını persona non-grata elan etmiş dövlət:

- Polşa
- Meksika
- Avstraliya
-)) Tunis
- Somali

241. XX əsrin 70-ci illərində Tunislə Liviyə arasında münaqişənin yaranmasına səbəb:

- mübahisəli meşə zolağı
-)) mübahisəli neft yatağı
- Liviya dövlət çevrilişi jəhdində Tunis vətəndaşlarının iştirakı
- qarşılıqlı mədəni plaqiat ittihamları
- düzgün cavab variantları yoxdur

242. XİN-daxili kontaktların qurulması üçün diplomatın biliklərinə daxil deyil:

- XİN daxili strukturu
- departamentlərin şəxsi heyəti barədə məlumat
- XİN fərqli özünəməxsus xüsusiyyətlərindən agah olmaq
- XİN əməkdaşlarının subordinasiyası
-)) XİN əməkdaşlarının genealoji məlumatları

243. Pakistan XİN hansı regionla bağlı əlavə katib vəzifəsi yoxdur?

Afrika

Yaxın Şərq

))Okeaniya

Amerika

Avropa

244. Qadınların diplomatiyada rolunu hətta bu islahatçı diplomat belə inkar edirdi

:))Kalyer

Dante

Fet

Kissincer

Olbrayt

245. Diplomatların xanımlarının rolunun artması ilk növbədə hansı sahədə baş verdi:

tərcüməçilikdə

sənədlərin tərtibatında

məsləhətçi qismində

))diplomatik qəbulun təşkilində

müqavilə layihələrinin müzakirəsində

246. Azərbaycanın hansı ölkədəki səfirlərinə diplomatik kontaktlar yaratmaq daha asandır?

ABŞ

))Gürcüstan

Braziliya

Çin

Avstraliya

247. Azərbaycanın hansı ölkədəki səfirinə kontaktlar qurmaq daha çətindir?

İran

Türkiyə

Gürcüstan

Rusiya

))ABŞ

248. ABŞ-dakı Azərbaycan səfirinin diplomatik kontakt qurmaqda mane olan obyektiv amillərə aid deyil:

ABŞ super-güc mərkəz olması

Azərbaycanın nüvə dövləti olmaması

))Səfirin xarici dili mükəmməl səviyyədə bilməməsi

Azərbaycanın ABŞ xarici ticarətində çəkisinə görə birincilərdən olmaması

Azərbaycanın Böyük səkkizliyə daxil olmaması

249. Azərbaycanın Türkiyədə səfirinə diplomatik kontakt qurmaqda yardımçı olan obyektiv amillərə daxil deyil:

))Türkiyədəki səfirimizin türk filologiyası üzrə təhsil alması

ölkələr arasında strateji partnyorluq

milli soykökümüzün eyni olması

bizim qonşu dövlətlər olmağımız

düzgün cavab variantı yoxdur

250. Rusiyadakı səfirimizin diplomatik kontaktlar qurmaqda yardımçı olan subyektiv amili qeyd edin:

ölkələrimizin qonşu olması

Rusiyada bir neçə milyon soydaşımızın yaşaması

yaxın tarixi keçmişin birliyi

))səfirin rus mədəniyyət xadimləri və əhalisi arasında populyarlığı

cavab variantlarının hamısı düzgündür

251.Milli Məclisdə ümumölkə səviyyəsində təsir imkanlarına malik olan millət vəkili qeyd edin:

Fəzail Ağamalı

))Mehriban Əliyeva

Fuad Muradov

Siyavuş Novruzov

Xanhüseyn Kazımlı

252.2010-cu ildə müxalifətlə əlaqələrdə xarici səfirliklər hansı dövrdə daha ehtiyatlı olmuşdular?

yanvar-fevral

aprel-may

mart ayında

iyul-avqust

))oktyabr-noyabr

253.Diplomatın kontakt qurmasında hansı amillər mövcuddur?

real və potensial

ali və aşağı dərəcəli

))obyektiv və subyektiv

aşkar və gizli

məcburi və könüllü

254. Pakistanın XİN strukturunda Azərbaycanın da önəm verdiyi beynəlxalq təşkilat hansıdır?

))İslam Konfransı Təşkilatı

Əfqanıstanla İqtisadi əməkdaşlıq təşkilatı

Asiya Sakit okean regionu əməkdaşlığı

Yaxın Şərq əməkdaşlıq təşkilatı

cavab variantlarının hamısı düzgündür

255. Parlamentdə kontaktın olması diplomata qanunlarla bağlı imkan verir:

qanunla bağlı səsvermənin nəticələrini dəyişdirmək

yazılmasında bilavasitə iştirak etmək

icrasını dayandırmaq

))qəbulunu gecikdirmək yaxud tezləşdirmək

qanunun yazılması üslubunu dəyişdirmək

256. Muxalifətin hansı qanadı ilə kontaktlar saxlamaq xüsusən təhlükəlidir?

solçu

))radikal

dini

sağçı

konservativ

257. Sadalanan ölkələr arasında Azərbaycanın sıx iqtisadi əlaqələri olmayanı qeyd edin:

)Türkiyə

İtaliya

Gürcüstan

Rusiya

))Seneqal

258.Son illər Avropa dövlətlərində siyasətə təsir edən aparıcı ictimai qrupu qeyd edin:

humanitar ictimai təşkilatlar

hərbi

))ekoloji

həmkarlar ittifaqı

cavab variantlarının hamısı düzgündür

259.Diplomat öz kontaktlarını:

))xələfinə ötürməyi bacarmalıdır

məxfi saxlamağı bacarmalıdır

getdikdən soqnrə unutmağı bacarmalıdır

gündəlik nəzarət altında saxlamalıdır

düzgün cavab variantı yoxdur

260.Diplomatiyada mühüm rol oynamış xanımlara daxil deyil:

Kondoliza Rays

Tansu Çillər

Sara Xatun

))Məhsəti

Madlen Olbrayt

261.Müasir dövrdə diplomatiyada hansı görüşlərin əhəmiyyəti artıb?

xarici işlər nazirlərinin

xarici işlər üzrə ekspertlərin

səfirlərin qəbullarının

))dövlət rəhbərlərinin görüşlərinin
xalq diplomatiyasının

262.A.Jüppe zəif siyasət olaraq nəyi qiymətləndirmişdi:

hərbi diplomatiya
))prinsiplərsiz diplomatiya
təhdid diplomatiyası
mənəvi diplomatiya
subyektiv diplomatiya

263.Fransa xarici siyasətdə nəyə can atır:

ABŞ-dan asılı olmaq
Çinlə müttəfiqliyə
təcrid olunmaya
Böyük Britaniya ilə müttəfiqliyə
))müstəqil rol oynamağa

264.Fransanın təhlükəsizliyinin əsas təməllərindən biri:

MDB
Almaniya-Fransa-Rusiya üçbucağı
))NATO
ASEAN
Varşava paktı

265.Böyük Britaniyada səfirlərə hansı güzəşt tətbiq edilir:

))etimadnaməni təqdim etmədən fəaliyyətə başlamaq

ABŞ səfirlərinə hərbi zonalara daxilolma
diplomatik pasport almamaq
etimadnaməni internet vasitəsilə təsdiqləmək
aqreman sorğusu olmadan vəziyyətə təsdiq edilmək

266. Etimadnamənin qəbulu baş vermədən də səfirlərə fəaliyyət imkan verən dövlət:

Albaniya
Moldova
Çili
))Böyük Britaniya
Rusiya

267. Vatikanın ali diplomatı necə adlanır?

konsul
arxiyepiskop
leqat
kardinal
))nunsi

268. Hal-hazırda ABŞ dövlət katibi:

Ariel Koen
Kondoliza Rays
))Hillari Klinton
Antonii İden
Madlen Olbrayt

269.Müasir dövrdə ABŞ xarici siyasətini qiymətləndirərkən hansı ifadədən istifadə edir:

))«ağıllı qüvvə»

«sonadək mübarizə»

«daima irəli»

«hərbi güclə təzyiq»

«neytrallıq»

270.ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsi ilə bilavasitə məşğul olan qurumu adlanır:

Kiyev birliyi

Kişinyov komissiyası

Xelsinki komitəsi

))Minsk qrupu

Haaqa məhkəməsi

271.Minsk qrupunun həmsədrələrinin təmsil etdiyi dövlətlərə aid deyil:

Fransa

))Norveç

düzgün cavab variantı yoxdur

ABŞ

Rusiya

272.Azərbaycanın Xarici İşlər naziri:

G. Əsgərova

S.Seyidov

F.Sadıxov

T.Quliyev

))E.Məmmədyanov

273. Azərbaycanın beynəlxalq lahiyələrinə aid deyil:

Bakı-Tbilisi-Ceyhan

Bakı-Tbilisi-Ərzurum

))Bakı-Təbriz-Bağdad

Bakı-Tbilisi-Qars

cavab variantlarının hamısı düzgündür

274. ABŞ-da xarici siyasət qurumları ilə bağlı Barak Obama administrasiyasının planlarına daxildir:

))xarici xidmət sahəsinin əməkdaşlarının sayını artırmaq

xarici xidmət sahəsinin əməkdaşlarının sayını azaltmaq

əvvəlki administrasiya dövründən qalmış səfirlərin hamısını yeniləri ilə əvəz etmək

düzgün cavab variantı yoxdur

vitse-prezidentin xarici siyasətdə səlahiyyətlərini artırma

275. Bir əsr ərzində ərazisindəki səfirliklərin sayı 14-dən 150-yə çatan şəhər hansıdır?

Paris

Berlin

Praqa

))London

Moskva

276. «Biz əvvəllər olmuş, yaxud bu gün olan yox, sabah olacaq dünyada işlə məşğul ola biləcək kişi və qadınların hazırlığına ehtiyac duyuruq» kəlamının müəllifi kimdir?

Henri Kissincer

))Madlen Olbrayt

Zbiqnev Bzejinski

Kondoliza Rays

Toni Bleyer

277.XX-ci əsrin 90-ci illərində Fransa xarici siyasətinin yeni prinsiplərini kim elan etdi:

))A.Jüppe

J.Şirak

F.Mitteran

R.Şuman

N.Sarkozi

278.Fransanın müasir xarici siyasi prinsiplərinə aid deyil:

Fransa müstəqil siyasət yürütməlidir

Əsas prioritet Avropa həmrəyliyidir

Təhlükəsizliyin əsası - Atlantik həmrəylikdir

))Latın Amerika ölkələri ilə münasibətlər prioritet xarakter daşıyır

Digər ölkələrin diqtə və təzyiqlərinə boyun əyilməməlidir

279.Son 50 il ərzində xarici siyasətində 4 dəfə islahat və yeniliklər aparmış dövlət hansıdır?

))Böyük Britaniya

Fransa

Yaponiya

ABŞ

İtaliya

280.Hansı ölkələrlə Almaniya diplomatik əməkdaşların əvəz edilməsini həyata keçiribdir

İtaliya və Yunanıstan

))Fransa və Böyük Britaniya

Böyük Britaniya və Polşa

Norveç və Danimarka

Avstriya və Finlyandiya

281.ABŞ Dövlət Departamenti üçün səfirin uğurlu fəaliyyətinin əsas amil kimi nə önə çəkilir:

məxfi materiallar əldə etməyini

hərbi əlaqələrin genişlənməsini

))ticarət və Amerika mallarının idxal səviyyəsini

diplomatin kontaktlar dairəsinin genişliyi

İKT istifadə etmək səviyyəsi

282.Müasir dövrün diplomatiyasına təsir edən amillərə aid deyil:

))kommunikasiya problemləri

qloballaşma

etnik münaqişələr

beynəlxalq maliyyə problemləri

beynəlxalq terrorizm

283.İnformasiya texnologiyalarının inkişafı diplomatlardan hansı keyfiyyəti tələb edir:

ehtiyatlılığı

yalan danışmağı

qənaət etməyi

))çevik, cəld reaksiya

təvazökarlığı

284. Fransa səfirlərin strateji planının əsas müddəalarını təsdiqləyir:

departament müdiri

)) bilavasitə xarici işlər naziri

XİN-nin müavini

bilavasitə baş nazir

şəxsən prezident

285. Müasir Fransa diplomatiyasında artdı:

bir ölkədəki səfirlik və konsulluq arasında əməkdaşlığın səviyyəsi

XİN-nin prezidentdən müstəqilliyi

düzgün cavab variantı yoxdur

mükafatlandırma sisteminin tətbiqi müddəti

)) nazirlik və xaricdəki nümayəndəlikləri arasında məlumat mübadiləsinin sürəti

286. Böyük Britaniyada səfirə etimadnamə vermədən işə başlamaq icazə verilməsinin səbəbi:
diplomatik protokol normalarının sadələşdirilməsi

düzgün cavab variantı yoxdur

)) kraliçanın qəbuluna düşməyinin çətinliyi və uzunmüddətliyi

ingilis kral sarayının protokol normalarının mürəkkəbliyi

yerli baş nazirinin qəbuluna düşməyinin çətinliyi

287. Böyük Britaniyanın aparıcı müttəfiqi olan ölkə:

)) ABŞ

Rusiya

Fransa

Çexiya

Hindistan

288. Jüppe Fransanın XİN vəzifəsinə nə vaxt təyin edildi:

))1993-cü ildə

2001-ci ildə

1979-cu ildə

2009-cu ildə

1193-cü ildə

289. Müasir Fransa xarici siyasəti sistemində dəyişiklik:

səfirlərin kontakt qurmaq üçün maddi imkanlarını artırma

miqrantları diplomatiya sahəsinə buraxmamaq istiqamətində planın tərtib edilməsi

))səfirlərə ümumi tövsiyələrdən konkret tapşırıq və hesabat sisteminə keçid

ekoloji istiqaməti bir nömrəli məsələ olaraq irəli sürmək

hər kişi-səfirin birinci köməkçisinin xanım olmasını təmin etmə

290. İngiltərənin XİN naziri olmuş şəxsi qeyd edin:

))Rifkind

Jüppe

Bleyer

M.Olbrayt

J.Karter

291. Böyük Britaniyanın xarici iqtisadi siyasətdə elan etdiyi əsas istiqamətlərə aid deyil:

ticarət

investisiyalar

əmtəə ixracatı

))miqrantların cəlb edilməsi

turizm

292. Aşağıdakılar hansı dövlətin xarici siyasətinin əsas prinsiplərinə aiddir: 1) Ölkənin ərazi bütövlüyü və təhlükəsizliyi 2) Avropada sülh və təhlükəsizlik 3) təbəələrinin maddi rifahının təminatı

Butan

)) Böyük Britaniya

Belarus

Bolqarıstan

Vatikan

293. Müasir dövrdə ABŞ xarici siyasətinin təməlini təşkil edir:

hücum, müdafiə və tərəqqi

rəqabət, bölgü və mübarizlik

ticarət, iqtisadi üstünlük və diplomatiya

ekologiya, mübarizə və açıqlılıq

)) müdafiə, diplomatiya və inkişaf

294. ABŞ-ın dünyadakı təsirinin ənənəvi mənbələri:

nüvə silahı və «dəyənək siyasəti»

düzgün cavab variantı yoxdur

)) iqtisadi qüdrət və «nümunə gücü»

müstəmləkəyə təsir və «zorla təhdid»

antikommunizm və miqrasiya siyasəti

295. İngiltərə və Fransa'nın xarici siyasətində oxşar mövge:

)) təhlükəsizliyin təməlini NATO təşkil edir

ABŞ-ın təsir dairəsindən mümkün qədər uzaq olmaq

Rusiya ilə münasibətlərdə yaxınlığa meyl

miqrantlara qarşı sərtlik və ayrı-seçkilik

cavab variantlarının hamısı düzgündür

296. Azərbaycanın konsulluqlar açmaq istiqamətində uzunmüddətli fəaliyyətdən sonra nail olunmuş məqsəd: Los-Anjelesdə konsulluq açmaq

Ərdəbildə konsulluq açmaq

San-Fransiskoda konsulluq açmaq

))Təbrizdə konsulluq açmaq

Bağdadda konsulluq açmaq

297. ABŞ-ın ən yaxın strateji müttəfiqi olan ölkəni qeyd edin:

Çexiya

))Böyük Britaniya

Meksika

Çin

Polşa

298. Ermənistanın ən yaxın strateji-hərbi müttəfiqi olan ölkə:

Fransa

ABŞ

İsveçrə

İran

))Rusiya

299. Azərbaycan-ermənistan münaqişəsi ilə bağlı qəbul olunmuş beynəlxalq sənədlərə daxil deyil:

Lissabon Sammiti

Bişkək müqaviləsi

BMT-nin dörd qətnaməsi

cavab variantlarının hamısı düzgündür

))Mərakeş razılığı

300. Diplomatik kuryerin malik olduğu imtiyazlara aiddir: I) yaşadığı məkanın toxunulmazlığı; II) üzərində axtarış aparılmaması; III) saxlanıla bilməz; IV) ictimai nəqliyyatdan ödənişsiz istifadə; V) internetdən ödənişsiz istifadə

I və V

I və II

II və IV

II və V

))II və III